

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri mükafatlandırılıb



Aprel ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsi başa çatmışdır.

UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Институт мировой экономики, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Xəzər və Qafqaz Universitetlərinə 65 tələbənin qatıldığı müsabiqəyə ümumilikdə 59 biznes ideya təqdim olunmuşdur.

İlk dəfə keçirilən müsabiqənin münisiflər heyəti aşağıdakı tərkibdə müəyyən olunmuşdur:

Cəsərət Valehli–Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Akif Fərruxov–AR İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru, Rüstəm Abdullayev–AR Gənclər və İdman nazirliyinin sosial proqramlar sektor müdiri, İqbal Rüstəmov–Kapital bankın Pərakəndə Bankçılıq departamentinin direktoru, Elnur İsayev–NTS şirkətinin direktoru, Məhəmməd Cəmilov–UNEC rektorun məsləhətçisi, Mircavid Həsənov–UNEC İBİ-nin direktoru.

İlkin mərhələdə Ekspertlər Şurası tərəfindən 59 biznes ideya arasından daha çox orijinal və kreativliyi ilə seçilən, biznes ideyanın tətbiqinin mümkünlüyü və investisiya cəlbədiciyi ilə fərqlənən və brendləşmə perspektivi yüksək olan 7 finalçı müəyyən edildi. Aprel ayının 22-də keçirilən son mərhələdə artıq münisiflər heyəti tərəfindən 7 finalçı arasından 3 qalib müəyyən olundu. Müsabiqənin qalibi UNEC-in III kurs tələbəsi Kərim Rzabəyli ilə Xəzər Universitetinin III

kurs tələbəsi Alpaslan İsmailovun birgə hazırladığı “EcoRise” kompüter oyunu layihəsi olub. İkinci yerə UNEC-in III kurs tələbəsi Fəqan Çələbizadənin “TagWishes.com”, üçüncü yerə isə UNEC-in IV kurs tələbəsi Xəyyam Gözəlovun “Xarı Bülbül” (“Karabakh House”) biznes ideyaları layiq görülüb və mükafatlandırılmışlar. I yerin qalibi 1000 AZN, II yerin qalibi 750 AZN, III yerin qalibinə isə 500 AZN məbləğində mükafat təqdim olunub.

Qaliblərlə yanaşı müsabiqənin finalçıları da təşkilatçılar tərəfindən mükafatlandırılmışdır. Finalçılar– UNEC-in II kurs tələbəsi Emil Ahiyev “Flame” Jewellery, UNEC-in III kurs tələbəsi Aida Həsənova ilə ADNSU-nun III kurs tələbəsi Oder Aydınlinın birgə layihəsi olan “Azerbaijani Saffron”, UNEC-in II kurs tələbəsi Səbinə Nəcəfzadə “VitaDry” qurudulmuş meyvələri və UNEC-in I kurs tələbəsi Eşqin Cəfərov “Misgər.az” biznes ideyalarına görə 200 AZN məbləğində pul mükafatı verilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2016-cı ildə imzaladığı Sərəncama UNEC-in verdiyi dəstək layihəsi olduğunu qeyd edib. Bu tipli müsabiqələrin keçirilməsi ilə gənclərdə sahibkarlıq fəaliyyətinə böyük stimula yarandığını qeyd edən rektor, eyni zamanda Azərbaycanın gələcəkdə dünya bazarına öz brendləri ilə çıxmasına da töhvə verəcəyini vurğulayıb.

Layihənin təşkilatçılarından olan “Kapital Bank” ASC-nin idarə heyəti sədrinin I müavini Fərid Məmmədov da “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin önəmini yüksək vurğulayaraq gələcəkdə bu layihənin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib və qaliblərə uğurlar arzulayıb.



Əsgər Abdullayev

“Qarabağ faciəsi”nin təqdimat mərasimi



Aprelin 22-də universitetdə Beynəlxalq münasibətlər kafedrasının fəxri professoru Əsgər Abdullayevin “Qarabağ faciəsi” kitabının təqdimatı keçirildi. Tədbiri İnzibati bə təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov açaraq bu kitabın saxta erməni genosidinə cavab olaraq yazıldığını və Qarabağ hadisələri ilə bağlı yazılmış kitablar içərisində çox dəyərli bir tədqiqat işi olduğunu diqqətə çatdırdı. Prorektor ömrünün bu ahıl çağında belə bir dəyərli əsəri araya-ərsəyə gətirdiyi üçün Əsgər müəllimi səmimi-qəlbədən təbrik edərək, hələ bundan sonra da ondan günümüzün reallıqlarını və tarixi faktları özündə əks etdirən neçə-neçə dəyərli əsərlərin yazılmasını arzu etdi.

AMEA-nın müxbir üzvü Vəli Əliyev üç hissədən– “Rusiyanın ermənilərə havadarlığının artması və Qarabağ”, “Ermənistanın Sovet hakimiyyəti illərində Azərbaycana qarşı məkrli siyasəti”, “Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü və onun acı nəticələri”ndən ibarət olan kitabında Əsgər Abdullayevin orijinal faktlara, maraqlı məqamlara toxunduğunu qeyd etdi. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi nəticəsində Qarabağın zaman-zaman fəlakətli və dəhşətli qırğınlara, dağıntılara məruz qaldığını, respublikanın 14 min kv km-dən artıq sahəsinin işğal edilməsini və nəticədə yaşayış məntəqələrinin, sosial obyektlərin, məktəblərin, uşaq bağçalarının, klubların, kitabxanaların, məscidlərin və digər obyektlərin dağıdılmasından kitabda geniş bəhs edilmişdir deyərək nətiq bu əsəri Qarabağın qısa tarixi adlandırdı.

Tədbirdə çıxış edən digər iştirakçılar ermənilərin törətdikləri vəhşiliklərdən, bəşər qanunlarına zidd olaraq Azərbaycana, onun insanlarına, sərvətlərinə qarşı amansızlıqla həyata keçirdikləri qəddarlıqlardan danışdılar.

Professor Ə.Abdullayev son günlərdə cəbhə xəttində baş verən hadisələrdə xalqın göstərdiyi birliyi xüsusi vurğuladı. Ölkə Prezidentinin gənclərdə yaratdığı ruh yüksəkliyini, əsgərlərə göstərdiyi diqqət və qayğıyı yüksək qiymətləndirdi. Ə.Abdullayev gəncləri vətəni, torpağı sevməyə səslədi. “Qarabağ faciəsi”nin davamı olaraq “Qarabağ zəfəri” kitabının təqdimatının Şuşada qeyd edilməsini arzuladı.

Professor Əsgər Abdullayev “Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edildi.

Sonda kitabın imzalanma mərasimi keçirildi.

Məqsədimiz modern fakültə yaratmaqdır

(Müsaibimiz Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayevdir)



Gəray Musayev 1975-ci ildə Tovuz rayonunda anadan olub. İlk təhsilini doğulub boya-başa çatdığı rayonda alıb. Bakalavr təhsilini 1993-1997-ci illərdə Türkiyə Respublikasının Doqquz Eylül Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin maliyyə bölməsində almışdır. Magistr və doktorantura təhsillərini də həmin universitetin İctimai Elmlər İnstitutu, Maliyyə bölməsi üzrə, 1998-2001, 2001-2007-ci illərdə bitirmişdir.

2007-ci ildə keçid iqtisadiyyatı ölkələrində maliyyə intizamının həyata keirilməsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rolu: Azərbaycan nümunəsi mövzusunda doktorantlıq tezisini müdafiə etmişdir.

G.Musayev mikroiqtisadiyyat, makroiqtisadiyyat, maliyyə, Beynəlxalq iqtisadi və maliyyə təşkilatları, vergi sistemi, fiskal siyasət fənlərini təqdim edərək gənc nəslə iqtisadiyyatın sirləri ilə tanış edir, onlarda seçdikləri ixtisasa qarşı məsu-

liyyət hissi yaratmağı bacarır. Elə məhz bu nailiyyətin nəticəsidir ki, 2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyət əldə etdiyinə görə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülmüş.

2007-ci ildən universitetimizdə fəaliyyətə başlayan G.Musayev Türk Dünyası İşlətmə fakültəsində müəllim, kafedra müdiri, 2014-2016-cı illərdə isə Distant və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışıb. Universitetin rektoru professor Ədalət Muradov onun bu illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək Maliyyə və mühasibat fakültəsinə dekan təyin edib. Aprelin 21-də keçirilən təqdimetmə mərasimində Maliyyə və mühasibat fakültəsinin modern fakültə olmasına, bunun üçün də UNEC-in qarşısında duran hədəflərini həyata keçirmək üçün hazırlanan layihələrin bu fakültə ilə reallaşacağını diqqətə çatdıran rektor yeni seçilmiş dekandan çox şeylər gözlədiyini bildirib. Bu məqsədlə biz də Gəray müəllimlə görüşüb söhbətləşdik. Rektorun onun qarşısına qoyduğu böyük məsuliyyəti necə qarşıladığını, qarşıda nə kimi işlər görəcəyini və bu kimi bir neçə sualla ona müraciət etdik.

-UNEC-in ən böyük fakül-

təsi olan Maliyyə və mühasibat fakültəsinə dekan seçilmisiniz. Bu şərəfli, bir qədər də məsuliyyətli vəzifəyə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm, sizə işlərinizdə müvəffəqiyyətlər, dözümlü və iradə arzulayıram.

-Çox sağ olun. Doğrudan da üzərimə çox böyük məsuliyyətin düşdüyünü bilirəm. Bilirəm ki, mənə verilən bu böyük etimadı doğrultmalıyam. Bir tərəfdən fakültəmizin dərslərinin keyfiyyəti və təşkili baxımından yalnız ölkəmizdə deyil, regionda da diqqət çəkən fakültələrdən biri olacağına, digər bir tərəfdən isə tələbə müraciətlərini operativ cavablandırmaq üçün fakültə daxilində yeni qurumun yaradılmasına çalışacağam.

-Gəray müəllim, bir neçə ildir ki, ölkə təhsil sistemində müxtəlif istiqamətlər üzrə geniş miqyaslı tədbirlər planı həyata keçirilir. Bunu bizim universitetə şamil etsək...

Ölkə təhsil sistemində həyata keçirilən bu islahatların tərkib hissəsi kimi Azərbaycan Dövlət İqtisad Universitetində də son 2 ildir genişmiqyaslı islahatlar proqramı həyata keçirilir. Belə ki, yeni tədris proqramlarının qəbul edilməsi, fənlər üzrə yeni sillabusların hazırlanması, imtahan test bazasının yenilənməsi, innovativ tədris-texnologiyalarının tətbiq olunması, EDUMAN elektron uni-

versitet portalının yaradılması, müəllimlər üçün təlimlərin həyata keçirilməsi, diferensial əməkhaqqı sisteminin qurulması, tələbələrin sosial fəaliyyətlərinin dəstəklənməsi və s. tədris prosesinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Yeni kafedraların, fakültələrin və digər idarəetmə strukturlarının yaradılması və s. islahatlar isə universitetdə inzibati idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilir.

UNEC rektorunun 2015-ci il oktyabrın 6-da imzaladığı əmri ilə Maliyyə və Uçot iqtisad-fakültələri ləğv edilərək, onların bazasında Maliyyə və Mühasibat fakültəsinin yaradılması da bu prosesin tərkib hissəsi kimi qəbul edilir.

-Yeni yaradılmış fakültə və yeni təyin olunmuş dekan. Yəqin ki, tələbələrlə dekanlıq arasındakı əlaqəni də fərqli olaraq dəyişəcəksiniz. Necə qurmağı planlaşdırırsınız?

-Tələbələrlə dekanlıq arasında əlaqələri birbaşa əməkdaşlar səviyyəsində qurmaqla yanaşı, sosial şəbəkələrdən də geniş istifadə edərək, fakültənin rəsmi facebook səhifəsini yaratmaqla, UNEC-in edu.az saytı daxilində fakültəyə aid aktiv və funksional sayt yaradaraq, tələbələrə daha geniş məzmununda xidmət göstərmək, onların qarşılaşdığı problemləri həll etməyə və eyni zamanda təhsilə

yeni başlayan tələbələrin universitet həyatına asanlıqla adaptasiya olunmasına çalışacağıq.

-Tədrisin keyfiyyətinin artırılması istiqamətində gələcək üçün hansı planlarınız var?

-Tədrisin keyfiyyətinin artırılması istiqamətində tələbə və müəllim mübadilə proqramlarında aktiv iştirak edərək, beynəlxalq təcrübənin öyrənilməsini qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda bu təcrübədən istifadə etməklə yeni tədris planlarını hazırlamaq və yeni tədris metodlarını tətbiq edib təhsildə keyfiyyətin artırılmasına çalışacağıq.

-Fakültənin gələcək fəaliyyətini necə görürsünüz?

-Fakültənin gələcəyi ilə bağlı bildirmək istəyirəm ki, əsas məqsədimiz UNEC nəzdində nümunəvi model fakültə yaratmaq, tələbələrlə müəllimlər arasında münasibətlərin yüksək səviyyədə qurulması, yüksək keyfiyyətli təhsil xidmətinin təqdim olunduğu, elmi fəaliyyətlərin beynəlxalq səviyyədə təşkil olunduğu nümunəvi fakültə modeli qurmaqdır.

... Gəray müəllim danışdıqca onun sözlərindən yeni vəzifəyə yüksək enerji və böyük məsuliyyətlə başladığı hiss olunurdu. Biz də ona tutduğu bu düzgün və şəffaf yolda müvəffəqiyyətlər və xoş arzular bildirib, gərgin iş günü ilə baş-başa qoyduq.

“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi UNEC-də



Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) tərəfindən başlatılan “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi çərçivəsində növbəti görüş aprel ayının 19-da Azərbaycan Dövlət İqtisad

Universitetinin (UNEC) tələbələri ilə baş tutub.

Görüşdə çıxış edən universitetin prorektoru, iqtisad elmləri namizədi Şaiq Əsgərov petisiya haqqında tələbələrə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə

Obama Administrasiyasına ünvanlanan bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) sayılı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnmə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Eyni zaman-

da Ağ ev administrasiyasına AŞPA-nın 2085 (2016) sayılı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.

Tədbirdə çıxış edən AVCIYA-nın nümayəndəsi Məhərrəm Zülfüqarlı qeyd edib ki, hal-hazırda petisiya çərçivəsində 142 min səs toplanmışdır. Bütün Azərbaycan gəncliyini fəal şəkildə müraciətə qoşulmağa səsləyən Məhərrəm Zülfüqarlı UNEC-in tələbələrinin də bir nəfər kimi dəstək göstərəcəyinə əminliyini vurğuladı.

Qeyd edək ki, Azərbaycanın haqq səsinə dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırış mahiyyəti daşıyan bu petisiyaya 13 yaşdan yuxarı hər kəs səs verə bilər.

Səsvermə mayın 6-dək davam edəcək. Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün linkinə daxil olmaq lazımdır.

<https://petitions.white-house.gov/petition/establish-justice-and-prevent-great-catastrophe>

BU TƏYİNAT MƏNİMÇÜN ÇOX BÖYÜK ETİMADDIR

(Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevlə müsahibə)



Səbuhi Tanrıverdiyev 1979-cu il iyun ayının 4-də Ermənistan SSR-nin Masis rayonunda anadan olmuşdur. O 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının əyani aspirantı olmuşdur. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinə və ümumilikdə iqtisadiyyatın tənzimlənməsinə dair 15-dən çox elmi məqalənin, 3 ixtisas fənni üzrə tədris proqramının və “İqtisadi hüquq” dərslərinin müəllifidir.

2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasında müəllim, 2006-cı ildən “İqtisadi hüquq” kafedrasında baş müəllim 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Regionların sosial-iqtisadi inkişaf problemləri” şöbəsinin elmi işçisi olmuşdur.

2014-cü il oktyabr ayından 2016-cı ilin aprel ayına kimi İqtisadiyyat və Sənaye fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprelindən Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktorudur.

-Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru seçilmisiniz. Keçirdiyiniz hisslərinizi bizimlə bölüşə bilərsinizmi?

-Mənə tapşırılan bu iş mənim üçün böyük məsuliyyət və etimaddır. İlyarım bundan əvvəl qədər yeni 2014-cü ilin oktyabr ayından İqtisad və sənaye fakültəsinə hörmətli rektorumuz Ədalət müəllim tərəfindən dekan müavini təyin olunmuşdum. Mənə iki kurs həvalə edilmişdi. Hesab edirəm ki, ilyarım ərzində öz kurslarımızda ciddi irəliləyiş əldə edə bilmişdim. Ən azından mənim idarə etdiyim kurslar nizam-intizamına və tədrisdəki irəliləyişlərinə görə rəhbərliyin özü tərəfindən təqdir olunurdu.

-Yəqin elə buna görədir ki, imtahanların gedişinə nəzarət rəhbərlik

tərəfindən sizə tapşırıldı.

-Bəli, sonradan Ədalət müəllim yazılı imtahanları korpus üzrə mənə tapşırırdı. İki semestr ərzində məsul şəxs kimi korpus üzrə yazılı imtahanlara sədrlik etdim. Sonradan yazılı imtahanlar ləğv olunduğu üçün magistraturada yazılı imtahanlara nəzarət mənə həvalə olundu. Birmənalı olaraq Ədalət müəllimin qarşıya qoyduğu məqsədlərə şəffaflıq, tələbələrin imtahanlara hazırlıqlı gəlməsi, köçürmə prosesinin qarşısının alınması istiqamətində kifayət

qədər ciddi irəliləyiş əldə etdik.

-Bu illər ərzində dekan müavini kimi özünüzdə təsdiqləyə bildinizmi?

-Və ilyarım ərzində eyni zamanda dekan müavini kimi öz fakültəmizlə bağlı işim də özümü qane etdi. Əsas məsələ odur ki, gördüyün iş sənə özünü qane edirmi, yəni sən öz qarşına qoyduğun məqsədə nail ola bilərsənmi? Özümə bağlı bir şey də deyim ki, heç bir zaman hansısa bir iddiada, vəzifə uğrunda istəkdə olmamışam və sadəcə öz işimlə məşğul olmuşam. Mənə tapşırılan işləri maksimum səmərəli, maksimum faydalı yerinə yetirmişəm. Rəhbərliyin qarşıma qoyduğu məqsəd və vəzifələr var ki, o vəzifələrin öhdəsindən maksimum gəlmək mənim başlıca vəzifəmdir.

-Belə çıxır ki, sizin işləri görmə strategiyanız sizi vəzifədə də irəlilədir.

-Son təyinat böyük etimaddır. Olduqca böyük. Ədalət müəllim çox gərgin və ağır işin öhdəsindən gəlir. İqtisad Universitetinin köhnə imicini aradan qaldıraraq yeni imicini yaratmaq istiqamətində gördüyü titanik fəaliyyəti mənə sevirir. Fəxr edirəm ki, bu işdə kiçik də olsa mənim də töhfəm var və bu istiqamətdə işimin dəyərləndirilməsi mənə ruhlandırır. Əsas arzum odur ki, mənə göstərilən bu etimadın qarşısında allah mənə utandırmasın. Çünki bu iş çox böyük əziyyət və məsuliyyət tələb edir.

-Bildiyimiz kimi siz əyani oxuyan tələbələrlə işləmisiniz. Bu gün isə Qiyabi və Distant təhsilə rəhbərlik edirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?

-Doğrudan da bu mənim ən ağır iş yerimdir. Mən əyani fakültədən gəlmişəm, bura qiyabi fakültədir. Çox böyük struktur fərqi var, problemlər fərqlidir və mən vəziyyəti öyrənməyə çalışıram. May ayında Ədalət müəllim Universitetimizə rektor təyin olunmuşdu, 2 ay sonra rəhbərlik mənə çağıraraq qiyabidə işlərin səhmanə salınmasına köməklik etməyimi tapşırırdı. Burada müxtəlif proseslər

gedirdi, uşaqlara dəfələrlə imtahan şəraiti yaradırdı ki, onlar köhnə borclarından qurtarsınlar. Onda o imtahanlar da mənə tapşırılmışdı. Gəray müəllimlə birlikdə imtahanları biz götürürdük. 11 fakültənin tələbələri bir yerdə cəmləşmişdi. Qiyabının işi hədsiz dərəcədə çox idi. Bir şeyi də nəzərə alaq ki, əyani fakültələrdə problemləri olan tələbələr bura keçirilir və bu da özünəməxsus ağır xüsusiyyətlər, problemlər meydana çıxarırdı. Əsas məqsədimiz o işi davam etdirmək və onun üzərinə bir qədər də yenilik gətirməkdir.

-Bu illər ərzində sizi qane etməyən hallarla qarşılaşmısınızmi?

-Mənə qane etməyən nə olub, mənim tələbələrim həmişə aktiv olublar. Həmişə düşünürəm ki, necə olur ki, qiyabi tələbələrin heç bir tədbirlərdə, sosial proseslərdə, yarışlarda adları yoxdur. Bu mənə narahat edirdi. Və bu gün mənim əsas məqsədim odur ki, qiyabı tələbələr də əyani tələbələrə qarışaraq proseslərdə, tədbirlərdə iştirak etsinlər. Aktiv həyat tərzinə malik olsunlar. Bir sözlə tələbə həyatı yaşasınlar. Nə olsun ki, qiyabi oxuyurlar, onlar da tələbəlik həyatının bütün mərhələlərini yaşamalıdırlar.

-Bununla bağlı hansısa bir planınız varmı?

-Mən indi müəyyən tədbirlər planı hazırlayıram. Qiyabı tələbələri aktiv həyata cəlb edib, onlara tələbə həyatının sıyrınlıqlarını yaşamalarını, universitetin ictimai həyatına inteqrasiya və adaptasiya etmələrini istəyirəm. Bu onların özlərinə də maraqlı olacaq.

-Keyfiyyət məsələsi ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Keyfiyyət məsələsi də bizi çox düşündürür. Bununla bağlı Gəray müəllim çox ciddi uğur əldə etdi. Dərslər keçirilir, müəllimlər dərslərinə gəlir, tələbələr imtahanlarda iştirak edir, imtahanlarda şəffaflıq var.

-Müəllimlər tələbələrə nə kimi kömək etməlidirlər?

-Tələbələrə daha yaxşı dərslər keçməli, qiyabi tələbələr əyanılardan seçilməməlidir. Əslində qiyabi tələbələrə daha da çox can yandırmaq lazımdır ki, onlar az dərslə müddətində müəllimlə görüşə bilsinlər. 10 minə yaxın tələbə məzunumuz cəmiyyətdə nüfuzlu yerlər tutublar. Müəllimlərimizi xüsusilə qiyabi dərslərə cəlb etmək istəyirəm. İctimai əsaslarla gəlib uşaqlara master klas keçsinlər, maraq yaratsınlar, mövzular üzrə müəhəzirlər oxusunlar ki, biz müəyyən keyfiyyət dəyişikliyi əldə edə bilək. Təzə başlamışıq, fikirlərimiz çoxdur, hələ sistemləşdirmək üzərində işləyirik.

Gördüyünüz bu uğurlu və səmərəli işdə sizə müvəffəqiyyətlər arzulayıram.

KEYFİYYƏT ELÇİLƏRİNİN YENİLİKLƏRİ YAXUD HƏVƏSKAR PƏŞƏKARLAR



Heç vaxt pəşəkar və həvəskar sözlər arasındakı fərqlə və bir də əməyin ödənişsiz və ödənişli olması fikri ilə razı olmamışam.

Əsl pəşəkar işinə həvəslə yanaşmalı, maddi tərəf önəmli olsa da, işini ilk öncə sevdiyi üçün etməli, daima yaradıcılıq, yenilik axtarışlarında olmalıdır. Bu mənada keyfiyyət elçilərinin fəaliyyəti təqdirəlayiqdir. Əvvəlcə sadəcə müşahidə və qeydlərlə başlayan elçilər tədris prosesinin müxtəlif istiqamətlərində innovativ təkliflər irəli sürməyə başladılar: müəllimlərin bir qismi Eduman proqramını tətbiq etməkdə çətinlik çəkirlər – onun daha da sadə tətbiqini həyata keçirək. Dərs prosesində innovativlik, interaktivlik azdır – bununla bağlı əlavə təlimlər təşkil edək və s.

Açıq desək, ilk vaxtlar keyfiyyət elçilərinin funksiyalarını düzgün başa düşməyənlər çox idi: onları cərimələyən yol polisi kimi təsəvvür edənlər az deyildi. Lakin dərs müşahidəsi elçilər üçün əsas olaraq təhsil ehtiyaclarını öyrənmək, müəllimə, tədris prosesinə yardım etmək məqsədi daşıyır. Onlar fərdi problemləri deyil, sistem olaraq çatışmazlıqların aradan götürülməsi üzərində çalışırlar.

Rektor, professor Ədalət Muradov tərəfindən seçilən keyfiyyət elçiləri əsasən gənc, təşəbbüskar universitet əməkdaşlarıdır. Dərslərə getdikcə onların ideyaları, layihələri artır, yonulur və Təranə Musayevanın koordinasiya altında yonularaq kamil bir forma alırlar. Mübaliğəsiz 208 nömrəli auditoriyada innovativ beyin mərkəzinin daima fəaliyyət göstərdiyini söyləmək olar. Usanmırlar, hər an axtarışdadırlar, rutin sistemləşdirmə işindən qaçmırlar, eyni zamanda kömək umanlara təmənnasız yardım əllərini uzadırlar.

Elçi işinin əvvəli məxfi və diplomatik olur. Əsas bəhrəsi, məhsulu sonra ortaya çıxır. UNEC keyfiyyət elçilərinin artıq gördükləri işlər az deyil, lakin yekun nəticələr, təhlillər, əminəm ki, universitetə daha da böyük fayda gətirəcəklər.

UNEC-in koordinatorluğu ilə İspaniyanın Santiago de Compostela Universitetində təlim-seminar keçirilib



“Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi ən uğurlu TEMPUS layihələrindən biri kimi ölkəmizin bütün ali təhsil müəssisələri üçün mühüm önəm daşıyır. Layihə çərçivəsində mütəmadi olaraq beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrə cəlb edilməsi, universitetin beynəlxalq arenada uğurlu təbliğatı, marketing tədbirləri, effektiv veb-sayt və sosial media fəaliyyəti, beynəlxalq təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə müzakirələr təşkil olunur.

4-14 Aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində Layihənin Avropa tərəfdaşlarından olan İspaniyanın Santiago De Compostela Universitetində təlim-seminar keçirilmişdir.

İki həftəlik təlim-seminarda Layihənin tərəfdaşları olan Sumqayıt

Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan) və Kujand Dövlət Universitetinin (Tacikistan) müvafiq əməkdaşları da iştirak etmişdir.

Artıq mütəmadi xarakter almış təlim-seminarda bu dəfə tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrin cəlb edilməsi üçün PETEX və MARHABA proqramının tətbiqi, ERASMUS+ layihəsi çərçivəsində həyata keçirilən layihələrin təqdimatı, İnformasiya texnologiyaları araşdırma mərkəzinin fəaliyyəti ilə tanışlıq, qiymətləndirmə və bilik mübadiləsi sahəsi və həmçinin onun tərkibində olan tədqiqat mərkəzlərin fəaliyyətinin təqdimatı və yaradılmış spin off şirkətlərlə tanışlıq, universitetin daha cox aqrar sahədə ixtisaslaşmış Lugo Kampusunda və mühəndislik və iqtisadiyyat profilli Viqo Universitetində görüşlər keçirilmiş, beynəlxalq əlaqələr və təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə mühazirələr oxunmuş və müzakirələr keçirilmişdir.

Santiago de Compostela Universitetinin beynəlxalq əlaqələr ofisinin təşkil etdiyi seminarda UNEC-in Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Gülşən Vəliyeva və Turan Süleymanov təmsil etmişdir.

Seminar müddətində həmçinin UNEC-in Santiago de Compostela Universiteti ilə potensial əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

Aprelin 18-i Nazim İbrahimovun şəhidlik zirvəsinə ucaldığı gündür

ŞƏHİDLƏR HEÇ ZAMAN UNUDULMUR

Nazim İbrahim oğlu Cəbraylov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olmuşdur. “Əlifoglu” kimi tanınan atası İbrahim kişi Qarabagın sayılan, seçilən aqsaqqallarından olmuşdu.

Nazim Ağdam şəhər 1 sayılı orta məktəbini bitirmişdir. 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ticarətin İqtisadiyyatı”

fakültəsinə daxil olmuş, 1970-ci ildə oramı bitirmiş, təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilmişdir. Aşqabad şəhər DİŞ-nin SÖDM bölməsində işləmişdir. Nazim Cəbraylov Kaliningrad milis məktəbində oxuyaraq ikinci ixtisas diplomu almışdır. Bir müddət işlədikdən sonra vətənə qayıtmış və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləmişdir.

İşlədiyi müddətdə kollektivin sevimlisinə çevrilmiş, işgüzar, səmimi, hərtərəfli biliyə malik bir insan kimi şəhər sovetinə deputatlığa namizədliyi verilmişdir.

1988-ci ilin məlum hadisələri başlandıqdan sonra baş leytenant Nazim Cəbraylov vətənpərvər bir insan kimi kənarda qalmamış, Vətənin ilk müdafiəçilərindən olmuşdur. Həmin gündən şəhid olduğu ana qədərki ömrünü xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda



mübarizəyə həsr edən baş leytenant Nazim Cəbraylov Müdafiə Nazirliyinin əmri ilə təqvim komandiri təyin edilmişdi.

1994-cü il aprelin 13-də göstərdiyi böyük hünər və şücaətdən sonra Nazim Cəbraylov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edildi. Ancaq bu rütbəni daşımaq ona qismət olmadı. Çünki 18 aprel, 1994-cü il Nazim və onun əsgərləri üçün axırıncı döyüş günü oldu.

Azərbaycan Dövlət İqtisad Universitetinin həyətindəki tarixi Qala divarına Universitetimizin məzunu olmuş Nazim Cəbraylovun barelyefi vurulmuşdur. Hər il xatirə günü, ad günü qeyd edilir.

Allah şəhid məzunumuza rəhmət eləsin.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi universitetin rektoru professor Ədalət Muradova anası

Əntiqə xanımın

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Ümumdünya Sağlamlıq gününə həsr edilmiş tədbir

Düzgün və sağlam yaşam tərzinin əsas göstəricisi düzgün qidalanmadır. Odur ki, istər uşaq, istərsə böyük və yaxud yaşından asılı olmayaraq hər kəs tərəfindən həyatları boyu qidalanmaya düzgün riayət olunarsa, bu zaman nə şişmanlaşıb əndazəsindən çıxma hallarına, nə də ki, müəyyən bir zərərli qidalanmadan insan orqanizminin hansısa bir üzviyyənin zədələnilib aradan çıxma hallarına rast gəlinər.

Artıq, bu gün, biz elə bir məqama gəlib çatmışıq ki, uşaq da, böyük də nəyin zərərli, nəyin düzgün olduğunu bilir, vaxtaşırı həkim dietoloqlardan məsləhət alıb, özlərini qaydada saxlamağı bacarırlar. Bunlara əməl etmək istəməyənlərin isə günah özündədir.

Bu münasibətlə aprelin 7-də UNEC-də Ümumdünya Sağlamlıq Gününə həsr

edilmiş tədbir keçirilib. UNEC Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə gənc müəllim Ramil Cabbarov Ümumdünya Sağlamlıq Gününün tarixindən və qlobal əhəmiyyətindən danışdı.

Bir çox həkimlərin və dietoloqların iştirak etdiyi tədbirdə tibb üzrə fəlsəfə doktorları Elçin Abdinov və Şəmsiyyə Namazlı sağlam həyat tərzinə və əsasən də gənclərdə piylənmə problemlərinə diqqət çəkərək dünya üzrə statistikaları açıqlamış, gənclər arasında normadan artıq kökəlmənin səbəblərindən və törətdiyi fəsadlardan danışmışlar.

Tədbirdə qidalanma üzrə mütəxəssis Elnurə Qocayeva çıxış edərək, gəncləri qida qəbulundakı yanlış yanaşmalarla tanış etmiş, piylənmənin qarşısının alınması üçün düzgün qida və aktiv həyat tərzini tövsiyələrini vermişdir.

Elanlar

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Abbaszadə Yusif Aslan oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən İsmayilov Turan Əkbər oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Səfərli Mədinə Arzu qızına verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən İsmayilov Rövşən Afiz oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Mirzəyev Samir İlqar oğluna ve-

rilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Əliyev İsa Məhəmməd oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Qurbanlı Nurlan Səfər oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Həsənov Murad Ömər oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Məmmədov Hüseyn Xaliq oğluna verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.